



hopan müəllim ömrü

**29 il sonra
doğma
Ağdamı
ziyarət
edərkən**

Diz çöküb qoxuladım torpağı

Keçmişin daş qalaqlarına dönmeyini gördükce qəlbimdə doğan üşüni özüm yatrımağa çalışdım. Çok şüfür bu güne! Çok şüfür ki, torpaqlarımız düşmən tapağında deyil. Ayağımı torpağı basanda bədənimdən elə bir gizlizi keçdi ki... Ifadə etmək mümkün deyil. Ayağımı hara atdıǵımı bilmirdim, addımların idarəetmesini itirmidim. Sanki havalarda uçurdum. Ayağımı müqəddəs torpağımı ezmək, incitmək istəmirdi elə bil... Şəhidlerimizin qanı hopan torpağı, qoymurdu ayaqlarım toxunmaǵa. Diz çöküb qoxuladım torpağı. Şəhidlərin ruhunu çəkdim sinəmə... Onların ruhu qarşısında diz çökməyi bərc sandım özümə.. Özümü torpaqdan ayırmak istemirdim, elə həsrətinin çəkmışdım ki!

İçmədə baş qaldıran hayrqtı qarşısında daşlar da ləzəye goldı elə bil. Bir zamanlar bu yerlərdə əllərindən tutub gəzdirdiyim uşaqlar: Ceyhunum, Elnurum, Nişatım indi menim qolundan tutub, halıma acıyrıdlar. Ətrafimdakılardan mendən uzaq durmalarını xahiş etdim. Ağdamıla tek - baş-baş qalmış isteyirdim. 29 ılsuz necə yaşadığımı, eger buna yaşamaq deyilsə, necə həsrət çəkdiyi, bu həsrətə dünyadan köçən ata-anamın nisqilərini, son nəfəslərinədək “evimi istayırom” yanğılı kəlmələrini, nələri... nələri... Söyledim, bərkdən-bərkdən, yanğılı-yanğılı, sarsıla-sarsıla... Bir anlıq elə düşünmüştüm ki, neçə illərdir mənə qovurun Vətən həsrəti yanışımı bu şəkildə söndürə bilərəm. Amma çotın!

Budur, Ağdam məscidinin qarşısındayam. Nənəmin əlimizdən tutub apardığı məscidi. O qədər hüzurlu idi ki. Dualar oxudum. Məscid də doğınalarını görüb, əvvəlki illerinə qayıtmışdı sanki.

Səhərin mərkəzi küçələri ilə iriləyirdim. Dəhşət idi gördüklərim. Xeyallarında qoruyub yaşıtığım Ağdam ancaq daş yığınlarından ibarət idi. Qəher boğruda məni, nəfəsim çatmadı. Başa düşdüm ki, bu hayatı boğulmaq üçün hər zaman suya ehtiyac yox imiş.

Ürəyimin döyüntüləri qulaqlarında eks-səda verirdi. Ayrı heç nə eşimirdim. Sanki təbiət də mənə kömək etmək isteyirdi. Narin-narin yanğın qar denəcikləri nura çevrilib ürəyime axır, yanğını söndürməye çalışırı.

Yarımcı qaldığım yerdən dərsimə başlayacaqdım...

İndi isə Ağdam şəhər 1 nömrəli məktəbin qarşısındayam. Daha doğrusu, məktəbdən geriyə qalan daş qalaqlarının qarşısında! Xeyallımda bundan illər-illər önce müəllim kimi qapısını açıb girdiyim məktəb canlandı nədənsə... Şərəflə müəllim ömrüm möhz bu məktəbdən başlamışdı. Elə heyəcan-

Yol boyu xatirələr xatirələrə calındı. Yaşlılıqca yad-dasılıqlıdan şikayətlənsəm də, elə hadisələr, elə anlar yadına düşürdü ki, özüm də mat qalmışdım. Keçmiş unutmamışansa, hələ keçməmiş demək... Yaxamın islandığını hiss etdim. Yol boyu gözlərimdən qeyri-ixtiyari sürülen yaşı belə duymamışdım.

“Gözdən sel kimi yaş axmaq” ifadəsini neçə illərdir şagirdlərimə macəzi mənalı ifadə kimi öyrətsəm də, bu gün anladım ki, bu, həqiqətən də ola bilərmiş. Bilmədim ki, bu, həsrətin bitdiyindən yaranan sevinc göz yaşları idi, yoxsa xarabaliqa çevrilmiş cənnət Ağdamının bu halının mənzərəsindən doğan kədər göz yaşalar?!“



lanmışdım ki! Sanki yenə 23 yaşında idim. Ürkə-türkə, çəkinə-çəkinə, amma inamlı addımlarla yenə sinfə daşıl olacağam, yarımqı qaldığım yerdə dərsimə başlayacağdım. Gör, neçə illərin arzusu idi bu. Şirin arzusu, hansı ki, bu arzunun gerçekləşəcəyinə özümü her gün inandırmışdım. Cənab Prezidentimiz İlham Əliyev ilk gəlişi zamanı bu məktəbin təməlini qoyanda artıq buna tam əmin oldum. Əmin oldum ki, arzularım çin olacaq. Elə həmin gündən hamrıya: “qayidit 1 nömrəli məktəbdə dərs deyəcəyəm daha” sözünü elə inamlı, elə qururla söyləyirəm ki.. Əlbətə, ömür vəfa etsə.

Yoluma davam edirəm. Bakıdan çıxanda elə

düşünürdüm ki, Ağdamı çatan kimi neçə illərdə çiynimi əzən yüksək törüləcək. Amma gördüyü dəhsətli mənzərələrdən ürəyimde elə ağırlıq hiss edirdim ki.. Mədeniyət evi... Dağlsa da ezəmətin itirməmişdi. Orada sanki Qədirin yanğılı şəsimi duyдум. Səksəndim. Lakin gördüyüm elə yenə də quru daşlar idi.

**Doğma məktəb,
bağrına bas şagirdini!..**

İrəlilədikcə bu daşlara hopmuş xeyallarım, xatirələrim mənimsələrə gedirdilər. Addım səsler-

ni duya bilirdim. Qarşısında dayandığım bu xarabaliq isə doğma 5 nömrəli məktəbim idi. On il qapısından sevinclə, heyecanla, bəzən də həvezsiz adımla atdıǵım məktəbim! AçıqOLLARIMIN DOĞMA MƏKTƏBİ! AçıqOLLARIMIN DOĞMA MƏKTƏBİ! AçıqOLLARIMIN DOĞMA MƏKTƏBİ! Gözlerimin öündən bütün müəllimlərimin nurlu simaları, mehbəban sıfır yoldaşlarım, məktəbin hər tərəfində dəlaşan, səhəbtləşən şagirdlər canlandı. Məktəbi bu halda görmək nə qədər çətin idi, sol tərəfə dönmək də bir o qədər çətin golirdi. Çünkü orada ata evim var idi, tek bir hasar ayırrı mən məktəbdən. Gözəcə hasarın olmadığını gördüm. İndi başa düşdüm ki, neçə illərdir mənə yaxınlaşdırıb görüşən, mənə tanımasam da mənə doğmamış göstərən insanlar “5 nömrəlide oxumuşuq, sizin evin yanında” deyən insanlar bu hasarın üçdündəndir ki, mən özərlərə bu qədər yaxın biliblər. Məktəblə, uşaqlığım ilə vidalaşıram...

**İllərdir xeyallarında qoruduğum
ATA evim!..**

Evimizə sarı döndüm. Bu, elə bir an ki, bunu ancaq yasanınlar biler! Ürəyim dayanacaqdı sanki... Ayağımın altından yer qaçıdı. Budurumu yuxularında neçə illərdir əzizleyib, qoxuladığım, xeyallarında yaşadıb qoruduğum ata evim?! Əzəmətli, hündür daş divarlar. İlahi! Yaxşı ki, atanam görmədi bunu. Onların ölümünə elə sevindim ki... Yerimirdim men həyətimizdə, üzürüm. Sanki bir ruh idim. Bağ-baxçamızı, evimizi dəlaşan ruh... Daşlarmı ağlayırdı? Daşlara hopan xatirələri ağlayırdı? Gözündən axan sel kimi yaşlara qarışdı daşlardan axan yaş. Daşlardan sorusum ürəyimdən keçənləri... Daşa döndülər, dillənəmədilər. Ağladılar mənimlə birgə... Daşlarda nə qədər izlər gördüm, İlahi! Daşlara hopmuşu uşaqlığım, gənclikim, xatirələrim, keçmişim... Daşlar ağlayırdı. Çəkə bilmirdilər dəha bu dərdi deyəsen. Söyüq, şaxtalı havada əllərimi elə isindirdi ki daşlar. Daşlar elə hərərətə qarşılıdlar ki, mən evimizdə. Elə haray çəkdim ki, onlar da diş gəldi... Qopar, apar özünlə məndəki xatirələrini! Əşraf atının əlinin istisini, Tamella ananın isti nəfəsini qopar dedilər. Aygünün, Səbuhinin, Zülfiyyənin, Kənanın xoşbəxt günləriniz izlərini qopar apar dedilər... Daşlar dedilər bunu mənə. Harayına dözməyib ağlayan daşlar. Daşlaşmış keçmişimə ağlayırdılar mənimlə birgə...

*Ağdam, 20.01.2021
Ömrümün daşlaşmış bir vərəqi...*

Aybəniz RÜSTƏMOVA,
*Bakı şəhəri 47 nömrəli tam orta
məktəbin Azərbaycan dilini
və ədəbiyyat müəllimi*